



İxtisasın adı: Dülgər

AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

PEŞƏ TƏHSİLİ ÜZRƏ  
DÖVLƏT AGENTLİYİ



# DÖŞƏMƏ, TAVAN VƏ DİVARLARIN ÜZLƏNMƏSİ



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

## DÖŞƏMƏ, TAVAN VƏ DİVARLARIN ÜZLƏNMƏSİ

*Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının  
Inkişaf Proqramının icra etdiyi “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili  
Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
09.10.2019-cu il tarixli, F-601 nömrəli  
əmri ilə təsdiq edilmişdir.*

*Modul tədris vəsaiti müvafiq təhsil proqramları (kurikulumlar) üzrə bilik, bacarıq və səriştələrin verilməsi məqsədi ilə hazırlanmışdır və peşə təhsili müəssisələrində tədris üçün tövsiyə olunur. Modul tədris vəsaitinin istifadəsi ödənişsizdir və kommersiya məqsədi ilə satışı qadağandır.*

**Müəllif:** **Sabir Əliyev**  
*İnşaat mühəndisi*

**Rəyçilər:** **İlkin Quliyev**  
*Cəlilabad Peşə Liseyinin istehsalat təlimi ustası*  
**E. Nizamov**  
*“Gümüş Mobilya” MMC-nin direktoru*

**Texniki redaktor:** **A. Xankışiyev**

*Modulda ifadə olunan fikirlər və məlumatlar müəllifə aididir və heç bir şəkildə Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkışaf Proqramının mövqeyini əks etdirmir.*

## MÜNDƏRİCAT

<b>Giriş</b>	5
<b>“Döşəmə, tavan və divarların üzlənməsi” modulunun spesifikasiyası</b>	7
<b>Təlim nəticəsi 1: Döşəmələrin hazırlanması ardıcılığını bilir və onu yerinə yetirməyi bacarır</b>	8
1.1. Taxta döşəmələrin vurulması ardıcılığını sadalayır	8
1.2. Taxta döşəmələrin parket üsulu ilə qurulmasını nümayiş etdirir	27
1.3. Parketin vurulması prosesini şərh edir	43
1.4. Laminat parketin döşənməsini həyata keçirir	53
Tələbələr üçün fəaliyyətlər	62
Qiymətləndirmə	64
<b>Təlim nəticəsi 2: Tavanların qurulması ardıcılığını bilir və onu yerinə yetirməyi bacarır</b>	65
2.1. Tavan növlərini sadalayır	65
2.2. Tavanların vurulması prosesini nümayiş etdirir	67
2.3. Dekorativ formalı tavanları hazırlayır	69
Tələbələr üçün fəaliyyətlər	77
Qiymətləndirmə	78
<b>Təlim nəticəsi 3: Ağac materiallarından hazırlanan arakəsmə divarların qurulmasını bilir və divarın üzlənməsini həyata keçirməyi bacarır</b>	79
3.1. Təyinatına görə otaqların taxta materiallarla üzlənməsini təsvir edir	79
3.2. Taxta arakəsmələrin qurulmasını yerinə yetirir	82
3.3. Divarların taxta materialları ilə üzlənməsini nümayiş etdirir	87
3.4. İstifadə olunan taxta materiallarının mənfi və müsbət cəhətlərini təhlil edir	96
Tələbələr üçün fəaliyyətlər	98
Qiymətləndirmə	100
Ədəbiyyat	101



## GİRİŞ

### Hörmətli oxucu!

Ağac təbii xammal və ya istifadə vasitəsi kimi insanlara çox qədimdən məlumdur. Lakin çürüyən olması tarixi qalıqlar kimi onu 300 illik dövrdən o tərəfə öyrənməyə imkan vermir. Lakin təhlil və müşahidələr, bədii və tarixi əsərlər bu sahədə çoxlu məlumatlar olduğunu təsdiq edir və mülahizələr irəli sürməyə imkan verir. Məsələn, dahi şair Nizami Gəncəvinin əsərlərində (hələ 2-ci minilliyyin əvvəllərində yaşamış) çoxlu musiqi alətlərinin, ağac ev əşyalarının və bəzəklərin adları çəkilir. Bu da ağacdən material kimi ən mükəmməl formada istifadə edildiyini ifadə edir. Həm eramızdan əvvəl insanlar ağacdən təkcə tikinti materialı kimi deyil, həm də alət, bəzək əşyaları, daha sonralar isə yanacaq, kimyəvi xammal, kömür (metallurgiya üçün), qatran, qatranlı kanatlar, şüşə istehsalında kül, yanacaq və s. kimi, ağac gəmilərin, sal və bərələrin hazırlanmasında, toxuculuq istehsalında, digər nəqliyyat vasitələri, alət, kağız və s. istehsalında istifadə etmişlər.

Verilmiş modulda döşəmə, tavan və divarların quruluşu, onların hazırlanma üsulları, alət və avadanlıqlardan istifadə qaydası, dekorativ üzlənmə prosesində materialların seçilməsi, dekorativ ornamentlərin qurulması haqqında geniş izahat verilmişdir.

Bundan sonra tavan örtüklərinin növləri göstərilmişdir. Taxta konstruksiyalı tavanların qurulması, beton tavanların taxta materiallarla üzlənməsi texnologiyası və bu işləri yerinə yetirmək üçün istifadə olunan alətlər haqqında geniş məlumat verilmişdir. Taxta arakəsmələrin qurulması, divarların üzlənməsi, divarların dekorativ üzlənməsi, taxta materialının müsbət və mənfi cəhətləri izah edilmişdir.

Modulun hazırlanmasında şəkillərə geniş yer verilmişdir ki, bu da mövzuların tələbələr tərəfindən mənimşənilməsinə kömək edəcək. Hazırda inşaat materiallarının sənayesi iri mexanikləşdirilmiş zavodlarla, habelə yerli xammallardan müxtəlif inşaat materialları hazırlayan zavodlarla zənginləşdirilmişdir. İnşaat materiallarının istehsalının təkmilləşdirilməsi, onların çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması sahəsində elmi-tədqiqat institutları və zavod laboratoriyaları tərəfindən böyük işlər aparılır. İnşaat mallarının müxtəlifliyi ilə əlaqədar olaraq, onları daha yaxşı öyrənmək üçün bütün tikinti materialları xammalına və istehsal prosesinə görə qruplara ayrılır.

## **“Döşəmə, tavan və divarların üzlənməsi” modulunun spesifikasiyası**

### **Modulun adı: Döşəmə, tavan və divarların üzlənməsi**

**Modulun məqsədi:** Bu modulu tamamladıqdan sonra tələbə döşəmə, tavan və divarların üzlənməsi növlərini biləcək və Döşəmə, tavan və divarların üzlənməsini həyata keçirməyi bacaracaqdır.

#### **Təlim nəticəsi 1: Döşəmələrin hazırlanması ardıcılığını bilir və onu yerinə yetirməyi bacarır.**

1. Taxta döşəmələrin vurulması ardıcılığını sadalayır.
2. Taxta döşəmələrin parket üsulu ilə qurulmasını nümayiş etdirir.
3. Parketin vurulması prosesini şərh edir.
4. Laminat parketin döşənməsini həyata keçirir.

#### **Təlim nəticəsi 2: Tavanların qurulması ardıcılığını bilir və onu yerinə yetirməyi bacarır.**

1. Tavan növlərini sadalayır.
2. Tavanların vurulması prosesini nümayiş etdirir.
3. Dekorativ formalı tavanları hazırlayır.

#### **Təlim nəticəsi 3: Ağac materiallarından hazırlanan arakəsmə divarların qurulmasını bilir və divarların üzlənməsini həyata keçirməyi bacarır.**

1. Təyinatına görə otaqların taxta materiallarla üzlənməsini təsvir edir.
2. Taxta arakəsmələrin qurulmasını yerinə yetirir.
3. Divarların taxta materialları ilə üzlənməsini nümayiş etdirir.
4. İstifadə olunan taxta materiallarının mənfi və müsbət cəhətlərini təhlil edir.



## TƏLİM NƏTİCƏSİ 1

**Döşəmələrin hazırlanması ardıcılığını bilir və onu yerinə yetirməyi bacarır.**

### 1.1. Taxta döşəmələrin vurulması ardıcılığını sadalayır.

#### ➤ Döşəmələrin təsnifatı

Döşəmələr mərtəbələrdə olan yükləri binanın yük götürən konstruktiv elementlərinə ötürmək üçün nəzərdə tutulmuşdur.

Taxta döşəmələr mənzildə yaranan mikroiqlim baxımından bütün başqa örtüklərdən daha yaxşı hesab olunur. Təbii materiallar həmişə daha gözəl görünürlər (Şəkil 1.1). Mənzildə taxta döşəmələr həmişə incə və yaxşı zövqün olması əlamətidir. Bu materialın ekoloji cəhətdən təmizliyi və təhlükəsizliyi onu hər hansı bir otağın, hətta uşaq otağının dizaynında da istifadə etməyə imkan verir.



*Şəkil 1.1. Döşəmələr*

Evlərin tikintisi və təmiri zamanı çox zaman tirlər üstündə yiğilmiş taxta döşəmələr seçilir. Təbii materialların üstünlüyü hamiya bəllidir. Taxta ekoloji cəhətdən təhlükəsizdir, yüksək istilik və səs izolyasiyasına malikdir, uzunömürlüdür. İlk baxışdan taxta döşəmələrin montajı çətin görünə bilər. Əslində isə, hər kişi bu işi görə bilər, əsas işin incəliklərini bilməkdir.

Döşəmələr materialından asılı olaraq aşağıdakı növlərdə olur:

- **Taxta döşəmələr**
- **Parket döşəmələr**
- **Laminat döşəmələr**

### ➤ **Taxta döşəmələr**

Taxta döşəmələrin üstünlükləri:

İnsanlar ən qədim zamanlardan ağac materiallarından istifadə etmişlər. Onlar enli yarpaqlı ağacların budaqları ilə yeri döşəmişlər və yağışdan qorunmaq üçün örtük kimi istifadə etmişlər. Ağac materialları təbii, ekoloji təmiz olduqları üçün yataq otağı və uşaq otağında da istifadə oluna bilər.

Ağac təbiətdə ən geniş yayılmış universal materialdır. Evlərin və otaqların klassik dizayn üslubunda hazırlanmasında əsas material kimi istifadə olunur (Şəkil 1.2).

Mükəmməl istilik izolyasiyasına malik olan ağac otaqda rahat atmosfer yaradır. Bu örtük üzərində ayaqyalın gəzmək insana xoş gəlir.

Taxta döşəmə müxtəlif şam ağaclarının növlərindən hazırlanır. Həmin şam ağacları müxtəlif olduğu kimi döşəmə taxtaları da öz keyfiyyəti ilə fərqlənir.

1. Taxta döşəmənin aşağı keyfiyyətli yer örtüyü olmasını hesab etmək çox səhvdir. Çünkü taxta döşəmələrin hazırlanmasında təbii ağac massivindən istifadə olunur, bu da həmin örtüyü çox keyfiyyətli edir, yetər ki, ağacın özü keyfiyyətli olsun.

2. Taxta döşəmələr tədricən "səs" etməyə və aralanmağa başlayır. Bu, əsasən, döşəmənin altındaki laqaların montajında buraxılan xətaların nəticəsidir. Döşəmənin aralanması taxtaların montaj zamanı yaxşı sıxılmamasının nəticəsidir. Taxta döşəmə universal örtük materialı olmadığı üçün onu bütün təmir növlərində istifadə etmək mümkün deyil.

Bizim tikinti zamanı istifadə etdiyimiz taxta döşəmə yüksək keyfiyyətli, qalınlığı 33 mm olmaqla, zərbəyə davamlı qırmızı şam ağacından olan materialdır. İstifadəsindən asılı olaraq, düyünlü və ya düünsüz istifadə edilə bilir.

Taxta döşəmələrin mənfi cəhətləri:

Ağac otaqdakı rütubətdən yayda "şışır", qışda isə əksinə "sıxılır". Bu, döşəmə örtüyünün deformasiyasına gətirib çıxarır.



**Şəkil 1.2.** Döşəmə taxtalar

Ağac böcəklər tərəfindən yeyilib ovxalanmağa meyillidir;  
Mənzildə həddindən artıq nəmlik taxtaların çürüməsinə səbəb olur.

#### ➤ Döşəmə taxtalarının hazırlanması

Döşəmə taxtalarının hazırlanması, əsasən, taxta emal edilən müəssisələrdə aparılır. Bu müəssisələrdə ağacın emalı sənaye üsulu ilə aparılır və bu da alınan məhsulun yüksək keyfiyyətə malik olmasına gətirir.

İlk növbədə meşədən kəsilmiş şalbanlar emal müəssisəsinə gətirilir.

- Birinci mərhələdə şalbanların qabıqları soyulur (Şəkil 1.3).



**Şəkil 1.3.** Şalbanların qabıqlarının soyulması

- İkinci mərhələdə qabığı soyulmuş şalbanları taxtalara doğrayırlar (s).



*Şəkil 1.4. Şalbanların taxtalara doğranması*

Bu zaman qıraqları qabıqlı taxtalar alınır (Şəkil 1.5).



*Şəkil 1.5. Qıraqları qabıqlı taxtalar*

- Üçüncü mərhələdə dəzgahlarla taxtaların qıraqları yonulur (Şəkil 1.6).



*Şəkil 1.6. Taxtaların qıraqları yonulur.*

Dördüncü mərhələdə taxtalar ölçülərinə görə ayrıılır və qüsurlar aradan qaldırılır (Şəkil 1.7). Ölçülərinə görə taxtalar seçilərək növlərə ayrıılır (Şəkil 1.8).



*Şəkil 1.7. Taxtalar ölçülərinə görə ayrıılır*



*Şəkil 1.8. Taxtalar seçilərək növlərə ayrıılır*

- Beşinci mərhələdə hazır taxtalar ştabellərə yiğilir və qurudulur (Şəkil 1.9).



*Şəkil 1.9. Taxtalar ştabellərə yiğilir və qurudulur*

- Sonda isə 4 tərəfli frez dəzgahında taxtalarda nov və daraq açılır (Şəkil 1.10).



*Şəkil 1.10. Nov və darağın açılması*

Bütün bu əməliyyatlardan sonra hazır döşəmə taxtaları (Şəkil 1.11) xüsusi örtüyə bükülərək satışa göndərilir (Şəkil 1.12).



*Şəkil 1.11. Hazır döşəmə taxtaları*



*Şəkil 1.12. Hazır bükülmüş döşəmə taxtaları*

Taxta döşəmələr, əsasən, Cədvəl 1-də göstərilən ölçülərdə hazırlanır.

### Cədvəl 1.1. Döşəmə taxtalarının ölçüləri

Döşəmə taxtalarının ölçüləri.				
	Qalınlıq mm h	En mm a	Uzunluq pm	Qeyd
İynə yarpaqlı.	24	96-150	5,5; 6,0	
	36			
	46			
Enli yarpaqlı.			3,0-6,0	
	24	105	4,0	
	20	95	4,0-6,0	
	25-30	95-120		
	30-40	90-170		
	47			

### ➤ Parket döşəmələr

Bütün dövrlərdə klassikanı sevənlər üçün parket döşəmələr ən öndə olmuşdur. Parket döşəmələr evlərə xüsusi gözəllik, rahatlıq və dizayn verir (Şəkil 1.13).

Hal-hazırda parketin əsas 3 növü var.



Şəkil 1.13. Parket döşəmələr

Əsrlər boyu istifadə olunan **xam parket**, **parket lövhəsi** və **massiv parket** növləri olmuşdur. Gəlin birlikdə bunların təfərrüatlarını aydınlaşdırıq:

**Xam parket** ötən əsrlərin əvvəlindən istifadə olunur və artıq bir neçə nəslin rəğbətini qazanmış bir döşəmə örtüyüdür, bu səbəbdən də mənzil alanda və ya satanda ilk olaraq qürurla vurğulanın məqam “yer parketdir” ifadəsi heç də təsadüf deyil. Çünkü məhz həmin yer örtüyü mənzilin qiymətinə təsir edən əsas amildir. Amma bu gözəllik də “qurbanlar” tələb edir: xüsusi diqqət, baxım və təmizləmə üsulları, 10 ildən bir yenidən cilalanma və yenidən dolğu və lak vurulma. Cızıqların görsənməməsi üçün də parlaq deyil, məhz mat lakdan istifadə olunması tövsiyə olunur.

Əsasən, fistiq və ya palıd parketlərdən istifadə olunur, sözsüz ki, palıd ağacı fistiq ağacı ilə müqayisədə daha möhkəm və etibarlıdır. Parketlərin 6 növü var: 5, 4, 3, 2, 1 və əla növ. Növlər keyfiyyəti ilə deyil, məhz rəngi və ornamenti ilə fərqlənirlər. Yəni müxtəlif rəngli yer örtüyü 5-ci növ, bir tonlu, eyni rəngdə, eyni ornamentdə olan döşəmə örtüyü isə əla növ sayılır. Bu döşəmə örtüyünü seçənlər adı təmirə sərf olunan müddətdən daha çox vaxt sərf edirlər. Bu, parketin montajı, cilalanması, dolğunun və lakın quruması ilə əlaqədardır.

**Parket lövhəsi** parket ilə laminatın qarışığıdır, belə ki, üst səthi qiymətli təbii ağac növündən, alt hissəsi isə laminatda olduğu kimi preslənmiş DSP materialından olur. Laminatda olduğu kimi, kiliq sistemi ilə montaj olunur, yüksək keyfiyyətli və uzunmürlü döşəmə örtüyüdür.

**Massiv parket** bütövlükdə təbii ağacdan hazırlanır və xam parketdə olduğu kimi, üst qatı digər döşəmə örtükləri ilə müqayisədə bir qədər zərifdir və bu səbəbdən də massiv parketin xüsusi diqqət, baxım və təmizlənməyə ehtiyacı var.

Binaların tikintisi və mənzillərin təmiri zamanı istifadə edilən parketin hər 3 növündən istifadə olunur.

#### *Parket döşəmələrin mənfi cəhətləri:*

- Rütubətə həssasdır;
- Ağır mexaniki təsirlərə, ev heyvanlarının dırnaqları tərəfindən cızılmaya davamlı deyil.
- Təmiz və gözəl görünməsi üçün vaxtaşırı sürtülməli və cilalanmalıdır.
- Temperatur dəyişikliklərinə həssasdır.

#### ➤ **Parketin hazırlanması**

Parketlər, əsasən, sənaye üsulu ilə fabriklardə hazırlanır. Bu üsulla hazırlanan parketlərin keyfiyyəti kustar üsulla hazırlanan parketin keyfiyyətindən qat-qat üstün olur.

- İlk növbədə müvafiq qalınlıqda kəsilmiş və yonulmuş taxtalar fabrikə gətirilir (Şəkil 1.14).



*Şəkil 1.14. Hazır taxtalar fabrikə gətirilir*

- Sonra taxtalar qurumaq üçün kameralara yiğilir. Taxtaların nəmliyi 7%-ə çatdıqda onlar kameralardan çıxarılır (Şəkil 1.15).



*Şəkil 1.15. Qurudulmuş taxtalar kameralardan çıxarılır*

- Sonrakı prosesdə qurumuş taxtalar kompüter vasitəsi ilə lazımi ölçülərdə kəsilir (Şəkil 1.16).



*Şəkil 1.16. Taxtalar lazımi ölçüyə gətirilir*

- Taxtalar kəsilib yonulduqdan sonra fəhlələr olan düyünləri və qüsurları əl ilə kəsib götürürlər (Şəkil 1.17).



*Şəkil 1.17. Taxtalar qüsurlardan təmizlənir*

- Bundan sonra taxtalar formalayıcı dəzgaha ötürülür və reykaların bir tərəfində nov digər tərəfində dilçə açılaraq yoxlanılır (Şəkil 1.18).



*Şəkil 1.18. Taxtalarda nov və dilçənin açılması*

- Sonrakı əməliyyatda hazır taxtalar uzunluqlarına görə kəsilir və sortlaşdırılır. (Şəkil 1.19).



*Şəkil 1.19. Hazır taxtalar uzunluğuna görə kəsilir və sortlaşdırılır*

- Bundan sonra kəsilmiş taxtaların künc tərəflərində dilçə və nov açılır (Şəkil 1.20).



*Şəkil 1.20. Kənarlarda birləşmənin açılması*

- Nöbəti əməliyyatda hazır parketlərin üzü cilalanır və lakanılır (Şəkil 1.21).




**Şəkil 1.21.** Parketlər cilalanır və laklanır

Bundan sonra hazır parketlər qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir. Parketlərin ölçüləri Şəkil 1.22-də və Cədvəl 1.2-də göstərilmişdir.

### Cədvəl 1.2. Parketlərin ölçüləri


Tək parketlər.			
Göyrüş ağacı	Ölçüləri.	Bir bağlamada kvm	Şəkli.
	900x90x15 MM	1,62	
Göyrüş ağacı	600x90x15 MM	1,08	
	420x70x15 MM	1,176	
	350x70x15 MM	0,98	
	280x70x15 MM	0,784	
	420x60x15 MM	1,01	
	360x60x15 MM	0,86	
	300x60x15 MM	0,72	
	400x50x15 MM	0,8	
	350x50x15 MM	0,7	
	300x50x15 MM	0,6	



*Şəkil 1.22. Parket taxtalarının ölçüləri*

### ➤ Lövhə parketlər

Parket döşəmənin hazırlanmasını sürətləndirmək üçün lövhə parketlərdən də istifadə edilir. Lövhə parketlər sənaye üsulu ilə hazırlanır, müxtəlif ölçülər və rənglərdə olur (Şəkil 1.23).



*Şəkil 1.23. Lövhə parketlər*

Lövhə parketlərin əsas ölçüləri aşağıdakı şəkildə göstərilmişdir (Şəkil 1.24).



Şəkil 1.24. Lövhə parketlərin ölçüləri

### ➤ Laminat döşəmələr

Laminatın üst təbəqəsi ağac görüntülü olur (Şəkil 1.25) Amma bu üst qatına vurulan nazik ağac təbəqəsidir. Ümumiyyətlə, laminatlar bir neçə təbəqədən ibarət olur.

Kiçik qalınlığa malik olan laminatlar taxta karkaslı döşəmələrə və ya birbaşa beton örtüklü döşəmələrə vurula bilər. Laminatın üst təbəqəsi ayaqqabiların və heyvanların pəncələrinin onu cızmasına qarşı davamlıdır. Buna görə laminat koridorda qoyula bilər. Lazım olduqda çox asanlıqla əvəz edilə bilər.



Şəkil 1.25. Laminat döşəmələr

### ➤ Laminatın hazırlanması

Laminatın hazırlanmasında əsas kimi sıx yapışdırılmış taxta yonqar tavallardan istifadə olunur (Şəkil 1.26).



*Şəkil 1.26. Taxta yonqar tavalar*

Laminatın hazırlanması aşağıdakı üç mərhələdə aparılır:

- Preslənmə
- Profilləmə
- Qablaşdırma

#### ➤ Preslənmə

Taxta lövhələr tozdan, yonqarlardan və inşaat zibilindən təmizlənərək preslənməyə göndərilir (Şəkil 1.27).



*Şəkil 1.27. Taxta lövhələr preslənməyə göndərilir*

Həmçinin preslənməyə xüsusi hazırlanmış üzlük və altlıq materiallar göndərilir və qatlar pres altında yapışdırılır (Şəkil 1.28).



Şəkil 1.28. Qatların preslə yapisdırılması

#### ➤ Profilləmə

Taxta lövhələr presdə hazırlandıqdan sonra profilləmə dəzgahına göndərilir və burda lövhələr lazımi ölçülərdə kəsilir (Şəkil 1.29).



Şəkil 1.29. Lövhələr lazımi ölçüdə kəsilir

Sonrakı mərhələdə doğranmış lövhələrdə birləşmə kılıdları kəsilir (Şəkil 1.30).



*Şəkil 1.30. Doğranmış lövhələrdə birləşmə kılıdları kəsilir*

Nəhayət, hazır laminat lövhələr rənglənir, lakanır, yoxlanılır və qablaşdırılıb satışa göndərilir.

#### ➤ Döşəmə plintusları

Taxta döşəməsi hazır olandan sonra döşəmə ilə divarın arasında olan boşluqları və əyrilikləri gizlətmək, döşəməyə bitmiş görüntü vermek üçün plintus vurulmalıdır (Şəkil 1.31).



*Şəkil 1.31. Döşəmədə plintuslar*

Təbii ki, taxta döşəməyə taxta plintus vurmaq daha məsləhətə uyğundur (Şəkil 1.32).

Taxta plintus döşəmə örtüyünün təbii görüntüsünü saxlayaraq onunla harmoniyada görünəcək. Taxtadan düzəldilən müasir plintuslar funksionallığına görə plastik plintuslardan geri qalmır. Onlarda da kabel və məftilləri gizli çəkmək üçün kanal nəzərdə tutulur.




Şəkil 1.32. Taxta plintuslar



Şəkil 1.33. Plastik plintuslar

Taxta plintuslarla yanaşı, plastik kütlələrdən hazırlanan plintuslar da geniş yayılmışdır (Şəkil 1.33).



*Şəkil 1.34. Plintusların profili*

Hal-hazırda ağaç-emalı sənayesi iki cür döşəmə plintusu istehsal edir:

Ağacdan istehsal olunmuş

Bunlar baha olmayan ağaç materialından istehsal olunmuş plintuslardır. Plintusun bu növü ucuz başa gələcək, çünki onun əsas hissəsini şam ağacı təşkil edir. Lakin zahiri görüntüsünə görə palid ağaçından düzəlmüş plintusdan heç də fərqlənmir.

Plintuslar göstərilən profillərdə ola bilər (Şəkil 1.34).

Plintus seçdikdə aşağıda sadalanan məqamlara fikir vermək lazımdır:

Plintusun quru olması. Quru olmayan plintuslar quruyandan sonra burula və yararsız vəziyyətə düşə bilər. Xüsusən bu, enliyarpaqlı növ ağaclarдан düzəlmüş plintuslarda baş verir;

Plintusun üz hissəsinin cilalanması.

Plintusu seçdikdən sonra lazım olan uzunluğunu (poqon metr) hesablamaq lazımdır. Bu, çox sadədir:

Ruletkə ilə divarların perimetrini ölçmək;

Ümumi rəqəmdən qapının ölçüsünü çıxmaq;

Alınan rəqəmi standart plintusun ölçüsünə (2.5 və ya 3 metr) bölmək.

Bununla plintusların sayı bilindi. Əgər alınan rəqəm kəsr olsa, o zaman onu yuxarı rəqəmə yuvarlamaq lazımdır (misal üçün 7.5 rəqəmi alınsa, 8 kimi qəbul etmək lazımdır). Adətən əlavə bir plintus da alırlar ki, iş zamanı hər hansı bir plintus zədələnsə və ya xarab olsa, dükanda həmin plintusdan qalmaya bilər.

## **1.2. Taxta döşəmələrin parket üsulu ilə qurulmasını nümayiş etdirir.**

### **➤ Döşəmələrin vurulması**

Taxta döşəmələr döşəmə əsasına və konstruktiv elementlərinə görə aşağıdakı kimi olurlar:

- Beton əsasın üzərində qurulan döşəmələr (Şəkil 1.35)



*Şəkil 1.35. Beton əsasın üzərində qurulan döşəmələr*

- Tumbaların üzərində qurulan döşəmələr (Şəkil 1.36)



*Şəkil 1.36. Tumbaların üzərində qurulan döşəmələr*


- Tirlərin üzərində qurulan döşəmələr (Şəkil 1.37)



Şəkil 1.37. Tirlərin üzərində qurulan döşəmələr

#### ➤ Beton əsasın üzərində qurulan döşəmələr

Döşəmələr örtükdən, araqatından və əsasdan ibarətdir. Örtük, döşəmələrin əsas üst hissəsi olub istismar prosesində sürtülməyə işləyən əsas elementidir. Araqatı örtüyü əsasa bərkitmək üçün onun orta qatdır (Şəkil 1.38).



Şəkil 1.38. Beton əsasın üzərində qurulan döşəmələr

Əsas – döşəmə hissəsi olub, yükü mərtəbəarası və kürsü örtüklərinə ötürür. Əsas kimi beton, taxta döşənək və s. tətbiq edirlər. Döşəmələr istismar prosesində dəyişilməyən, yaxşı xarici görünüşlü, az səs keçirən, isti keçirməyən, hamar, üzərində gəzdikdə səs salmayan, suyadavamlı və sukeçirməyən, asan təmin edilən olmalıdır.

Taxta döşəmələri (örtüyü) başlıca olaraq birqatlı düzəldirlər. Onlar qalınlığı 28 və 36 mm, eni 74-144 mm olan novlu və daraqlı taxtalardan ibarətdir. Taxta döşəmələr örtük tirləri, panellər üzərinə qoyulan laqalar üzərində yerləşdirilir. Döşəmələri döşəmək üçün olan taxtaların 12 % nəmliyə malik iynəyarpaqlı və ya enliyarpaqlı ağaclarдан hazırlanırlar.

Laqaları cökə və qovaq ağacları müstəsna olmaqla, nəmliyi 10%-ə qədər olan 2-ci və 3-cü növ iynəyarpaqlı və ya enliyarpaqlı ağacların sağlam oduncığından hazırlanan frezerlənməmiş taxtalardan düzəldirlər. Bütün alt səthi ilə örtük tavasının, yaxud səsi izolyasiya edən qatın üzərinə qoyulan laqaların qalınlığını 40 mm və enini 80-100 mm düzəldirlər.

İlk növbədə laqalar düzülür. Bu işdə sizə uzunluğu ən azı 1m olan taraz lazım olacaq (Şəkil 1.39).



*Şəkil 1.39. Taraz*

Laqaları düzəmdən qabaq beton döşəmə zibillərdən tam təmizlənir. Beton döşəmədə olan çuxurlar sement məhlulu və ya narın qumla hamarlanır (Şəkil 1.40).



*Şəkil 1.40. Beton döşəmədə olan çuxurlar sement məhlulu və ya narın qumla hamarlanır*

Laqaları düzməkdən qabaq nəmliyin qarşısını almaq üçün beton döşəməyə polietilen araqatı çəkilir (Şəkil 1.41).



*Şəkil 1.41. Beton döşəməyə polietilen araqatı çəkilir*

Sonra laqaları düzmək üçün onların yerləri divarda qeyd olunur. Laqalar arası məsafə 50 sm-dən çox olmamalıdır (Şəkil 1.42 və 1.43).




*Şəkil 1.42. Laqaların yerləri qeyd olunur*



Şəkil 1.43. Laqaların yerləri divarda qeyd olunur.

Bundan sonra ilk laqa qoyulur (Şəkil 1.44).



Şəkil 1.44. İlk laqanın qoyulması

Döşəmə və plintusun səviyyələri qeyd olunur (Şəkil 1.45).



Şəkil 1.45. Döşəmə və plintusun səviyyələri qeyd olunur

Bundan sonra laqalar qeyd olunmuş səviyyədə qoyulur və montaj pazlarının köməyi ilə bərkidilir (Şəkil 1.46).



*Şəkil 1.46. Laqalar qeyd olunmuş səviyyədə qoyulur.*

Sonrakı mərhələdə laqanın üst səviyyəsi digər divarlara da keçirilir (Şəkil 1.47).



*Şəkil 1.47. Laqanın üst səviyyəsi digər divarlara da keçirilir*

Əks divarda da laqa qoyulur. Bunu çox dəqiq yerinə yetirmək lazımdır ki, sonrakı laqların qoyulmasını dəqiqliklə yerinə yetirmək mümkün olsun (Şəkil 1.48).



*Şəkil 1.48. Əks divarda laqanın qoyulması*

Qoyulan laqlar şuruplarla montaj pazlarına bərkidilir (Şəkil 1.49).



*Şəkil 1.49. Qoyulan laqlar şuruplarla montaj pazlarına bərkidilir*

Sonra bütün qalan laqalar tarazla qoyulur və pazlara bərkidilir (Şəkil 1.50).



*Şəkil 1.50. Qalan laqalar tarazla qoyulur və pazlara bərkidilir*

Döşəmənin isti olması üçün laqaların arasını istilik izolə qatı, qalınlığı 5 sm olan mineral pambıqla doldurulur (Şəkil 1.51).



*Şəkil 1.51. Laqaların arası istilik izolə qatı ilə doldurulur*

Birinci döşəmə taxtası qoyulur. Onun divarla arası 10-12 mm olmalıdır. Döşəmə taxtlarını laqalara perpendikulyar istiqamətdə birqat qoyurlar. Onları öz aralarında nov və daraqla birləşdirirlər (Şəkil 1.52).



*Şəkil 1.52. Birinci döşəmə taxtası qoyulur*

Döşəmə taxtasını qıraqlarından şurupla laqaya bərkidirlər (Şəkil 1.53).



*Şəkil 1.53. Döşəmə taxtasını qıraqlarından şurupla laqaya bərkidirlər*

Bundan sonra günüə ilə taxtanın düzgünlüyü yoxlanılır və kənarları da şurupla bərkidilir (Şəkil 1.54).




*Şəkil 1.54. Taxtanın düzgünlüyü yoxlanılır və kənarları da şurupla bərkidilir*

Qalan döşəmə taxtalarını yerinə qoyub, sıxıb bərkitmək üçün bir taxtanı müvəqqəti bərkidirlər, bərkidilməyən digər bir neçə taxtanı dayaq kimi istifadə edirlər (Şəkil 1.55).



Şəkil 1.55. Müvəqqəti bərkidilən və bərkidilməyən taxtaların qoyulması

Döşəmə taxtalarını bir birinə sıxmaq üçün sadə pazdan istifadə edilir (Şəkil 1.56).



Şəkil 1.56. Döşəmə taxtalarını bir birinə sıxmaq üçün sadə paz

Bu minvalla döşəmə taxtaları pazlar vasitəsi ilə sıxlaraq laqara bərkidilir (Şəkil 1.57).



*Şəkil 1.57. Döşəmə taxtaları pazlar vasitəsi ilə sixilərəq laqara bərkidilir*

Döşəmə tam hazır olandan, divarlar rənglənmə işinə hazır vəziyyətə gətiriləndən sonra plintusların vurulmasına başlamaq olar (Şəkil 1.58).



*Şəkil 1.58. Hazır döşəmə*

#### ➤ Tumbaların üzərində qurulan döşəmələr

Ev tikən şəxslər çox zaman tirlər üstündə yiğilmiş taxta döşəməsini seçirlər. Təbii materialların üstünlüyünü hamı bilir. Taxta ekoloji cəhətdən təhlükəsizdir, yüksək istilik izolyasiyasına malikdir, uzunömürlüdür. İlk baxışdan montajı çətin görünə bilər. Əslində isə, hər kişi bu işi görə bilər, əsas işin incəliklərini bilsin (Şəkil 1.59).



**Şəkil 1.59.** Tumbaların üzərində qurulan döşəmələr

### Taxtanı seçmək

Taxta döşəməsini tirlərin üstünə vururlar. Tirlər cürbəcür ola bilər:

- 150 mm-lik şalban;
- Şalbandan düzəlmış plastinalar;
- 2-si bir-birinə birləşdirilmiş və böyübü üstə qoyulmuş ümumi qalınlığı 25 mm-dən az olmayan taxtalar;
- Düzbucaklı tirlər;
- Metaldan şvellerlər (nadır halda istifadə olunur);
- Tikilidə döşəmə örtüyü üçün təyin olunmuş zavod istehsalı olan plastik profillər.


Tirlərin təyinatı materialın növündən asılı deyil. Tirlər hər zaman qara və təmiz döşəmənin təməli olur. Tirlər – dirək tumbalarına, beton plitələrə və tromblaşdırılmış torpağa montaj olunur. Tumbalar ərazidə qrunt sularının mövcud olduğu halda istifadə olunur.

Taxta tirlər – 2-ci və 3-cü növ olan küknar və ya şam ağacından düzəldilir. En kəsiyi düzbucaklı, nəmişliyi 15-20 % olmalıdır. Tirlərin hündürlüyü enindən təxminən 2 dəfə böyük olmalıdır, aralarında olan məsafə isə evin eni və uzunluğundan asılıdır.

Bundan başqa, tirlərin arasında olan məsafə çoxaldıqda qalınlıqları da böyük olmalıdır. Misal üçün, otaqda divardan divara olan məsafə 2 metr olanda tirlərin en kəsiyi 110x60 mm olmalıdır, 5 metr olanda isə 200x150 mm.

Tumbalar üzərində qurulan döşəmələr 2 növ olur.

- Bir qat və iki qat döşəmələr (Şəkil 1.60).



*Şəkil 1.60. Bir qat və iki qat döşəmələr*

Bir qat döşəmələrdə qara döşəmə və istilik izolə qatı qoyulmur.

Döşəmə işlərinə başlamazdan əvvəl tumbaların yerləri müəyyənləşdirilir və sonra tumbalar hazırlanır. Tumbalar betondan, kərpic və ya daş hörgüdən hazırlanara bilər. Tumbalar arası məsafə onların üzərinə qoyulan tirlərin ölçülərinə görə seçilir (Şəkil 1.61).



*Şəkil 1.61. Tumbalar hazırlanır*

Tumbalar hazır olduqdan sonra onların üzərinə ruberoid qatı qoyulub onun üstünə tirlər bərkidilir. Tirlər xüsusi antiseptik materialla rənglənir (Şəkil 1.62).



*Şəkil 1.62. Tumbalar antiseptiklə rənglənir*

Döşəmə tirlərini – otağa düşən ağırlığa, iqlim şəraitinə, otağın təyinatına, maliyyə imkanlarına görə seçirlər. Ən ucuz və möhkəm taxtalar şam, küknar, ağ şam, qara şam və sidr ağacından olur. Bahalı taxtalar isə palid, qızılıağac və ağaçqovaqdan olur.

Qara döşəməni tirlərin yan tərəflərinə vurulmuş laqaların üzərinə bərkidirlər (Şəkil 1.63).



*Şəkil 1.63. Qara döşəmənin düzülməsi*

Qara döşəmələr vurulduqdan sonra onun üstünə ruberoid çəkilir, tirlərin arasına istidən izolə qatı düzülür (Şəkil 1.64).



Şəkil 1.64. Qara döşəmənin üstünə ruberoid çəkilir və istilik izolə qatı düzülür

Növbəti mərhələdə izolə materialının üstündən buxardan izolyasiya klyonkası çəkilir və onun üstündən laqalar düzülür. Laqaların tarazlaşdırılması əvvəl izah edilmişdir (Şəkil 1.65).



Şəkil 1.65. Izolə materialının üstündən buxardan izolyasiya klyonkası çəkilir və onun üstündən laqalar düzülür

Axırıncı mərhələdə döşəmə taxtaları pazlarla sıxılaraq laqaların üstündən vurulur (Şəkil 1.66).



*Şəkil 1.66. Təmiz döşəmə taxtasının vurulması*

Bu işlər yekunlaşandan sonra taxta döşəmənin üzü pardاقlanır və lakanmaya hazır olur.

### 1.3. Parketin vurulması prosesini şərh edir.

#### ➤ Parket döşəmələrin hazırlanması

Mövcud tikinti normalarına görə ağaç döşəmələr, əsasən, məktəblərin, uşaq və tibb müəssisələrinin, yaşayış evlərinin döşəmələrində istifadə olunur. Bu döşəmələr: döşəmə lövhələri, döşəmə tirləri və parket məmulatları vasitəsi ilə yerinə yetirilir. Parket döşəmələr xüsusi inşaatda, ofislərdə ədəd parket, parket lövhələri, parket şitləri formasında mozaik və bədii-dekorativ tərtibatda tətbiq edilir.

Bizim üçün ənənəvi olan taxta döşəmə hazırda ikinci inkişafını yaşıyır. Müasir səviyyədə o, yapışqansız bütöv qiymətli ağaç növünün iri formatlı lövhələrindən hazırlanır. Belə döşəmə xüsusi zərifliyi, möhkəmliyi, uzunömürlülüyü ilə seçilir. Bu, heç vaxt dəbdən düşməyəcək klassikadır (Şəkil 1.67).



Şəkil 1.67. Parket döşəmələr

Təbii ağaç allergik reaksiyaya səbəb olmur, o, nəfəs alır, çünki orqanik materialdır və əla istilikkeçirmə qabiliyyətinə malikdir. Hal-hazırda tam şəkildə zavodda hazırlanmış (cilalanmış və ultrabənövşəyi şuanın təsiri altında bərkiyən lak çəkilmiş və ya yağ hopdurulmuş və mumla emal edilmiş) massiv parket getdikcə geniş yayılır. Ənənəvi Avropa ağaç növləri – palid, ağcaqayın, göyrüş, qoz və s. ilə yanaşı, ekzotik növlər – venqe, iroko, tik və s. də mövcuddur.

Parketin vurulması prosesi kifayət qədər çətin və məsuliyyətli işdir və onun icra keyfiyyəti yalnız parket vuran şəxsin ustalığından və bütün lazımı alət və materiallara malik olması kimi amillərdən deyil, həm də bu işi həyata keçirmək üçün hansı döşəmə əsasdan istifadə olunmasından asılıdır. Bu, beton döşəmə əsası ola bilər. Amma

mütəxəssislər parketi bilmədən çilpaq betonun üzərinə vururlar. Əksər hallarda beton döşəmə layı və parket arasında aralıq qatı kimi adı fanerdən istifadə edirlər. İndi parketin fanerin üzərinə necə vurulması barədə ətraflı məlumat verməyə çalışacaqıq.

Əsas kimi faner təbəqələrdən istifadə olunması bir sıra danılmaz üstünlük'lərə malikdir. Birincisi, onların köməyi ilə çox da hamar olmayan döşəmədə üfüqi düz səth yaratmaq olar. İkincisi, faner əlavə istilik izolyasiyasını təmin edir. Qaralama faner döşəmə iki variasiyada yerinə yetirilə bilər. Onlardan birincisi – faner təbəqələrin tirlər üzrə düzülməsidir. Fanerin vurulmasının ikinci variantı – bu, prosesin bilavasitə beton əsas üzərində həyata keçirilməsidir. Bu variant yalnız tamamilə hamar beton lay olduqda mümkündür.

Əsasın laqaları üçün eni 25-40 mm, qalınlığı 80-100 mm olan bruslardan istifadə olunur. Onların arasındaki məsafə döşəmə üçün istifadə edilən taxta lövhələrin qalınlığından asılıdır. Döşəmənin əsasını çox dəqiqliklə düzəltmək lazımdır. Əgər döşəmənin səthini tamasa (taraz) ilə yoxladıqda 2 m uzunluqda sapma (xəta) 1 mm-dən çox olarsa, həmin hissə hamarlanmalıdır (Şəkil 1.68).



*Səkil 1.68. Laqaların düzülməsi*

Parket döşəmələrin əsasları müxtəlif ola bilər. Bunlardan ən geniş yayılmış taxta laqaların üstünə qoyulmuş (düzülmüş) taxtalardan və ya müxtəlif faner, DSP və s. olan döşəmə əsaslardır.

Parket döşəmələr qurulmamışdan qabaq əsas antiseptik məhlulla işlənməli və qurudulmalıdır (Şəkil 1.69).



*Şəkil 1.69. Döşəmə əsasları*

Sonra parket altı döşəmə əsası tam hamarlanmalıdır (Şəkil 1.70).




*Şəkil 1.70. Döşəmə əsasları tam hamarlanır*

Daha sonra xüsusi parket yapışqanı hazırlanır (Şəkil 1.71).



*Şəkil 1.71. Parket yapışqanının hazırlanması*

Parketin hansı üsulla düzülməsi seçilir (Şəkil 1.72).




*Şəkil 1.72. Parketin düzülmə üsulları*


Parketin düzülmə üsulu seçilir. Biz parketin yolka üsulu ilə düzülməsinə baxacaqıq. İlk olaraq parketi elə düzüb yoxlayırlar ki, onların birləşmə xətləri döşəmədəki əsasın yarıqlarına düşməsin, belə hallar olarsa, əsasda olan həmin hissələr bərkidilir. Parketi "yolka" üsulu ilə düzdükdə ilk növbədə otağın mərkəzini tapırlar və əks tərəflərə mismar vuraraq ip çəkirlər. Parketin müvəqqəti düzülüşü ip boyu hər iki istiqamətdə aparılır. Parket taxtalarını döşəməyə qalılığı 1.6-1.8 mm, uzunluğu 40 mm olan mismarlarla bərkidirlər, uzunluğu 30 sm olan parket taxtalarına 3 ədəd mismar vururlar. Mismarların başları taxtada baturılır.

Parket işlərini 2 nəfərin aparması daha məqsədə uyğun hesab edilir (Şəkil 1.73).

Parket döşəmənin kənarları frizli və ya frizsiz ola bilər (Şəkil 1.74).



*Şəkil 1.73. İpin çəkilməsi*




**Frizli**



**Frizsiz**


**Şəkil 1.74.** Kənarları frizli və frizsiz döşəmələr

Döşəməyə ip çəkdikdən sonra yerə yapışqan sürtülərək ilk cərgənin düzülməsi yerinə yetirilir (Şəkil 1.75).



**Şəkil 1.75.** İlk cərgənin düzülməsi

Beləliklə, qalan bütün cərgələr parketlə döşənir. Hər parket taxtasına kənarlardan mismarlar vurulur (Şəkil 1.76).



Şəkil 1.76. Mismarla parketin bərkidilməsi

Parket döşəməyə tam düzülüb bərkidiləndən sonra xüsusi mastika çəkilir (Şəkil 1.77), sonra döşəmə pardaqlanır (Şəkil 1.78).



Şəkil 1.77. Döşəməyə mastika çəkilir




Şəkil 1.78. Döşəmə pardaqlanır

#### ➤ Lövhə parketdən döşəmənin hazırlanması

Uzun zamanlar inşaatda yaşayış evlərinin, müxtəlif bina və qurğularда lövhə parket döşəmələri tətbiq edilirdi və onların materialı palid, fistiq, küknar, qara şam, şam və s. ağacılarından emal edilirdi. Bu zaman cökə və qovaq ağacılarının oduncığından istifadə yol


verilməzdirdir. Ağac emal edən dəzgahlar tətbiq edilənə qədər oduncaqlar sadəcə bir-birinə uyğunlaşdırılırdı. Sonralar bu xüsusi frezləyici dəzgahlarla yerinə yetirildi. Lövhə döşəmələr üç tipdə 1-ci, 2-ci və 3-cü tip hazırlanır. 3-cü tip döşəmələrin qalınlığı 37x40mm olub istehsalat binalarında, idman zallarında və digər yüksək yüklənmiş döşəmələrdə tətbiq edilir. Yaşayış binalarında qalınlıq 25x35 mm olur. Bu lövhələr ölçüləri 40x40 mm, yaxud 50x50 mm olan laqalar üzərinə döşənir.

Lövhə parketlər iki qatdan ibarət olur. Birinci kvadrat lövhə DSP və ya taxtalardan, ikinci qat bərk taxtadan hazırlanmış nazik reykalardan ibarət olur. Belə lövhələrin qalınlığı  $15 \div 30$  mm, ölçüləri isə 40x40 sm-dən 80x80 sm-ə qədər ola bilir. Lövhə parketlərin döşənməsi ardıcılılığını nəzərdən keçirək (Şəkil 1.79).



Şəkil 1.79. Lövhə parketlərin ölçüləri


Parket altı laqaların düzülməsi (Şəkil 1.80).



1 - Mayaq laqası. 2 - Laqalar. 3 - Laqa altlığı. 4 - Döşəmənin üst səviyyəsi.  
5 - Lövhə parket qalağı.

Şəkil 1.80. Parket altı laqaların düzülməsi

Lövhə parketlərin düzülmə yerləri müəyyənləşdirilir (Şəkil 1.81).




Şəkil 1.81. Lövhə parketlərin düzülmə yerləri müəyyənləşdirilir

Laqaların üzərinə izolə qatı sərilir (Şəkil 1.82).




Şəkil 1.82. Laqaların üzərinə izolə qatı sərilir

İpin çəkilməsi və lövhə parketlərin yerinin dəqiqləşdirilməsi (Şəkil 1.83).



Şəkil 1.83. Lövhə parketlərin yerinin dəqiqləşdirilməsi

Lövhə parketlərin düzülməsi (Şəkil 1.84).



*Şəkil 1.84. Lövhə parketlərin düzülməsi*

Tam vurulmuş döşəmə sonda pardaqlanır və lakanır (Şəkil 1.85).



*Şəkil 1.85. Hazır lövhə parket döşəmə*

#### 1.4. Laminat parketin döşənməsini həyata keçirir.

##### ➤ Laminat döşəmələrin hazırlanması


Ümumiyyətlə, döşəmə seçimi hal-hazırda bir az çətin prosesə çevrilmişdir. Bu, son illərdə bazarda döşəmələrin çeşidlərinin çoxalması ilə bağlıdır. Hər məhsulun müəyyən xüsusiyyətləri, üstünlükleri və mənfilikləri var. Lakin döşəmələrin arasında bir növ var ki, demək olar, hər bir məkan üçün istifadə oluna bilir. Bu, laminatdır. İstər ev olsun, istər ofis, istərsə də restoran-kafe, hər bir məkana vurula bilir (Şəkil 1.86).



Şəkil 1.86. Laminat döşəmələr

İndi isə laminatı hər döşəmə üçün uyğun edən əsas özəlliklərinə baxaq:

Uyğun ölçü – Laminat döşəmələrin bir çox ölçüləri mövcuddur. Bu cür ölçü çoxluğu laminatın müxtəlif dizaynlarda istifadə olunmasını təmin edir (Şəkil 1.87).



Şəkil 1.87. Laminatın əsas ölçüləri

Çoxfunksiyalı – Laminatın çox geniş sayıda çeşid və rəngləri mövcuddur. İllər ərzində laminatın istehsalı texnologiyası o qədər inkişaf etmişdir ki, onu əsl taxtadan fərqləndirmək olmur (Şəkil 1.88).



Şəkil 1.88. Laminatın rəng çeşidləri

Təmizlik – Laminatın ən böyük üstünlüyü onun təmizlənməsi və ona qulluğun rahatlığı məsələsidir. Məsələn, xalı döşəməni düşünsək, təmizlənməsinin nə qədər çətin olduğunu görərik. Laminatda isə sadəcə silmək kifayətdir.

Quraşdırma – Bir digər üstünlüyü isə quraşdırmasının rahatlığıdır. Yeni texnologiyaların tətbiqindən sonra quraşdırılması daha da sadələşmişdir. Hətta müəyyən alətlər varsa, ustasız belə bu döşəməni quraşdırmaq mümkündür.

#### ➤ Laminatın döşənməsi

Laminati döşəməzdən əvvəl döşəmə əsası tam hamarlanmalıdır. Bu işi yerinə yetirmək üçün aşağıdakı alətlər lazım olacaq (Şəkil 1.89).



Şəkil 1.89. Lazım olan alətlər

Laminat döşənməsinə görə:

Diagonal üzrə

Uzununa sürüsdürülərək

Diagonal üzrə laminatın döşənməsini nəzərdən keçirək (Şəkil 1.90).



*Şəkil 1.90. Dioqonal döşəmə*

İlk növbədə yerə laminat altı qat sərilir. Bu, xüsusi rulon qatdır (Şəkil 1.91).




*Şəkil 1.91. Laminat altı qatların sərilməsi*

Laminati diaqonal üzrə düzdükdə ilkin olaraq küncdən başlamaq lazımdır. Birinci laminat 45 dərəcə kəsilir və küncə qoyulur. Bu zaman divarla laminatın arasında  $10 \div 15$  mm aralıq qoyulur (Şəkil 1.92). Laminat elə kəsilməlidir ki, onun qıflı hissəsi sizə tərəf olsun.



*Şəkil 1.92. İlk künç laminatın qoyulması*

Sonra isə qalan laminatlar düzülür və onlar bir-biri ilə kilidlə bərkidilir (Şəkil 1.93).



*Şəkil 1.93. Qalan laminatlar düzülür və onlar bir-biri ilə kilidlə bərkidilir*

Uzununa sürüsdürülərək düzülən laminatlar divar boyu düzülür, qalan proseslər yuxarıda göstərilən kimi aparılır. Bu zaman ikinci sırada laminatlar birinci sıraya nəzərən laminatın uzunluğunun yarısı qədər sürüsdürülür (Şəkil 1.94).



*Şəkil 1.94. Birinci laminatın düzülməsi*

Sonrakı sıralar düzülür və əməliyyat sona çatdırılır (Şəkil 1.95).



*Şəkil 1.95. Əməliyyat sona çatdırılır*

#### ➤ Plintusların vurulması

##### **Taxta plintusların quraşdırılması (Şəkil 1.96)**

Plintusların vurulmasından qabaq onların bir neçə gün otaqda qalması məsləhətdir. O vaxta qədər plintuslar otağın temperaturuna və rütubətinə adaptasiya olacaq. Bundan başqa lazım olan alətləri hazırlamaq lazımdır. Alətlər bunlardır:

Ölçü aləti (ruletkə və ya uzun xətkeş);

Güclü elektrik dreli və ya perforator (lazım olan burğularla);

Şurup bağlayan;

Plintusların künclərini kəsmək üçün elektrik stuslo;  
Sadə karandaş.



*Şəkil 1.96. Plintusların quraşdırılması*

Karandaşdan başqa, yuxarıda sadalanan alətlərdən heç biri evdə olmadıqda ruhdan düşməyin. Onları istənilən tikinti materialları mağazasından icarəyə götürmək mümkündür.

Quraşdırmanın qaydası:

Bütün plintusları divar boyunca düzərək, döşəmənin rənginə və naxışına uyğun olmasını yoxlamaq lazımdır. Plintusun üstündə hər hansı qüsür olan hissəni mebel duran tərəfə salmaq məsləhətdir.

Taxta plintusların quraşdırılmasını otağın bir küncündən başlamaq lazımdır. Bu, ona görə vacibdir ki, iki plintusun künclərini bir-birinə perpendikulyar ( $90^{\circ}$ ) və ideal qaydada kəsmək lazımdır.

Künclərin düz kəsilməsi üçün stuslo ( $45^{\circ}$  kəsmək üçün) alətindən istifadə etmək lazımdır. Plintus stusloya xüsusi bərkidənlərlə möhkəm bərkidilməlidir. Aşağı və arxa hissələri dayağa tam söykənməlidir. Azca tərpənişdən plintus səhv kəsilə bilər ki, bu da bahalı materialın sıradan çıxmasına gətirib çıxarar. Belə hal üçün ehtiyat plintus olmalıdır.

Kəsik düz  $45$  dərəcə bucağında olmalıdır. Plintus çıxarılır.

İkinci plintus əks tərəfdən taxaraq etibarlı fiksasiya olunmalıdır. Stuslonu lazım olan dərəcəyə kökləyərək plintus kəsilir (Şəkil 1.97).



*Şəkil 1.97. Plintusların künc üçün kəsilməsi*

Analoji prosesi bütün künclərə düşən plintuslar üçün təkrar etmək lazımdır. Nəzərə almaq lazımdır ki, daxili və çöl künclərin kəsilməsi fərqlənir. Diqqətli olmaq lazımdır.

Plintusları kuncə qoyub, kəsilmələrin düzgünlüyüünə əmin olmaq lazımdır (Şəkil 1.98).



*Şəkil 1.98. Plintusların kuncə qoyulub yoxlanması*

Plintusları bir-birinə söykədikdə aralarında balaca uyğunsuzluq olsa, plintusun kunc hissələri bıçaqla bir balaca yonulur (Şəkil 1.99).



*Şəkil 1.99. Plintusların künclərinin yonulması*

Və sonra yenidən plintuslar yerinə qoyulub yoxlanılır (Şəkil 1.100).



*Şəkil 1.100. Plintuslar yerinə qoyulub yoxlanılır*

Uyğunsuzluq çox olsa, lazımı künc alana kimi uyğunlaşdırmaq lazımdır. Stuslonu kökləməsini dəyişmədən, tədricən 1 dərəcə çəkərək uyğun olmasına gətirib çıxarmaq lazımdır.

Divar boyu bir neçə plintusu quraşdıranda birləşən tərəflərinin tam 90 dərəcədə olmasına fikir verilməlidir.

Hər divara bərkidilən plintuslarda, divara bərkidilən nöqtələrdə nişan qoyulmalıdır. Adətən ağacdən olan plintusları samorezlərlə divarda quraşdırılmış plastmas yuvacılara bərkidirlər. Bərkitmə nöqtələrinin arasında olan məsafə 0.8-1.2 metrə qədər olmalıdır. Nöqtələr yerdən 1.5-2.0 sm hündürlükdə olmalıdır.

Nişanlanmış nöqtələr drel və 3 mm burğu ilə deşilir.

Plintusda açılan deşik şurup başlığının görünməməsi üçün konus şəklində olmalıdır (samorezlərin papaqları üçün). Konusu əldə etmək üçün böyük ölçüdə burğudan istifadə etmək lazım olacaq.

Plintusların bütün birləşən tərəflərini hazırlayandan sonra montaja başlamaq olar:

Plintusun montajını otaqda, ölçülər götürülən hissəsindən başlamaq lazımdır;

Köməkçinin köməyi ilə plintus divara və döşəməyə bərk sıxılır;

Plintusda açılan deşiklərdən mismar ilə divarda plastmas yuvacılari yerləşdirmək üçün nişanlar qoyulur;

Plintus divardan çəkilərək drel ilə divarda deşik açılır və plastmas yuvacılars vurulur;

Yenidən plintus divara söykənərək samorezlərlə plastmas yuvacılara fiksasiya olunur (bunu ehtiyatla etmək lazımdır ki, plintus əzilməsin) (Şəkil 1.101).



**Şəkil 1.101.** Plintusların bərkidilməsi

Növbəti plintus həmin proses əsasında divara və döşəməyə söykədilib lazımi işlər görülür.

Bu əməliyyatlar qapı çərçivəsinə çatanda yenidən başlanma yerindən qapı çərçivəsinə kimi hərəkət olunur;

Samorezlərin başlıqlarını taxta malası ilə (taxta zamaskası) örtmək olar. Satışda olan müasir plintusların komplektində dekorativ deşik örtən başlıqlar da olur. Onları samorezləri bərkitdikdən sonra samorezin başına yapışdırırlar.



## Tələbələr üçün fəaliyyətlər

- Döşəmələrin materialından asılı olaraq növlərini söyləyin.
- Tələbələr 2 qrupa bölünür:

### I qrup

Taxta döşəmələrin müsbət cəhətlərini söyləyin.

### II qrup

Taxta döşəmələrin mənfi cəhətlərini söyləyin.

- Ağac emal edən müəssisədə taxtaların hazırlanma prosesini izah edin.
- Döşəmə taxtalarının bir-biri ilə hansı birləşmə növü ilə birləşməsini təsvir edin.
- Ədəd parketin hazırlanma ardıcılığını izah edin.
- Şəkildə göstərilən döşəmə növlərini söyləyin.



- Döşəmə plintuslarının təyinatını izah edin.
- Laqaların qurulması zamanı onların üst səviyyəsinin necə tapılması ardıcılığını izah edin.



▪ **Tələbələr 2 qrupa bölünür:**

**I qrup**

Parketin yolka üsulu ilə düzülmə ardıcılığını söyləyin.


**II qrup**

Parketin düzünə üsulla düzülmə ardıcılığını söyləyin.

▪ **Tələbələr 2 qrupa bölünür:**

**I qrup**

Şəkildə diaqonal üzrə parket düzümünü göstərin.



**II qrup**

Şəkildə parketin düzünə düzümünü göstərin.



## Qiymətləndirmə

- ✓ Döşəmələrin materialından asılı olaraq növləri hansılardır?
- ✓ Döşəmə taxtaları bir-biri ilə hansı birləşmə növü ilə birləşdirilir?
  - A) Dilçə ilə
  - B) Paz ilə
  - C) Növ və daraq ilə
  - D) Nagel ilə
  
- ✓ Parket döşəmələrin mənfi cəhətləri hansılardır?
- ✓ Ədəd parketlə parket lövhəsinin fərqi nədir?
- ✓ Plintusların təyinatı nədir?
  - A) Gözəllik üçün
  - B) Divarla döşəməni əlaqələndirmək üçün
  - C) Divarla döşəmə arasındaki boşluğu bağlamaq üçün
  - D) Divar kağızı ilə əlaqə üçün
  
- ✓ Laqalar nə üçündür?
- ✓ Beton əsas üzərində qurulan döşəmə ilə tumbalar üzərində qurulan döşəmələrin fərqi nədir?
  - A) Konstruksiyasında
  - B) Gözəlliyində
  - C) Qalınlığında
  - D) Heç birində
  
- ✓ Laminat döşəmələrin üstün cəhəti nədir?
- ✓ Laminat döşəmələr bir-biri ilə necə birləşir?
  - A) Mismarla
  - B) Yapışqanla
  - C) Xüsusi kildidlə
  - D) Şurupla



## TƏLİM NƏTİCƏSİ 2

**Tavanların qurulması ardıcılılığını bilir və onu yerinə yetirməyi bacarır.**

### 2.1. Tavan növlərini sadalayır.

#### ➤ Tavan örtüklərinin növləri

Tavanlar, əsasən, evlərin içərisini kənar mühitdən təcrid etmək üçün düzəldilir. Bu, evin daxilini qardan, yağışdan, günəş şüalarından qoruyur.

Tavanlar hazırlanma materiallarına görə müxtəlif ola bilər. Əsasən, aşağıdakı növ tavanlar mövcuddur:

- Çoxmərtəbəli və xüsusi evlərin tikintisində istifadə olunan dəmir-beton konstruksiyalı tavanlar (örtüklər);
- Şəxsi evlərin tikintisində istifadə olunan taxta konstruksiyalı tavanlar (örtüklər).


#### • Dəmir-beton konstruksiyalı tavanlar (örtüklər)

Bu tip tavanlar (örtüklər), əsasən, çoxmərtəbəli daş, kərpic və ya dəmir-betondan tikilən binaların tikintisində istifadə edilir (Şəkil 2.1).



*Şəkil 2.1. Dəmir-beton konstruksiyalı tavanlar*

Lakin bəzi hallarda 2-3 mərtəbəli şəxsi evlərin də tikilməsində dəmir-beton tavan örtükləri hazırlanır (Şəkil 2.2).



Şəkil 2.2. Şəxsi evlərin dəmir-beton tavan örtükləri

## **2.2. Tavanların vurulması prosesini nümayiş etdirir.**

### **➤ Taxta konstruksiyalı tavanların qurulması**

Tavanlar həm öz ağırlığına, həm də otaqda olan mebellərin, insanların və sair yüklerin ağırlığına davam gətirməlidir.

Tavanlar sərt olmalıdır, yəni otaqda insanların hərəkəti zamanı oynamamalıdır.

Tavanlar səs keçirməməli və istilik qatı ilə təchiz olunmalıdır.

Taxta tavanların əsas konstruktiv elementi taxta tirlərdir. Bunlar iki divar üzərinə hər tərəfdən ən azı  $12\div15$  sm oturmalıdır. Tirlərin en kəsik ölçüləri iki divar arası məsafəyə görə hesablanır. Tirlər divar üzərinə qoyulmadan əvvəl antiseptik materialla rənglənir, onların kəllə hissələri izolyasiya üçün tol materialı ilə bürünür (Şəkil 2.3).



*Şəkil 2.3. Tirlərin divar üzərinə qoyulması*

Tavanların istiliyi yaxşı saxlaması üçün ona istilik izolə qatı qoyulur. İlk növbədə tirlərə alt tərəfdən nəmliyə qarşı müşəmbə vurulur (Şəkil 2.4).



*Şəkil 2.4. Tirlərə alt tərəfdən nəmliyə qarşı müşəmbə vurulur*

Bundan sonra tirlərə alt tərəfdən qaralama tavan vurulur (Şəkil 2.5).




Şəkil 2.5. Tirlərə alt tərəfdən qaralama tavan vurulur

Bu döşəməyə üst tərəfdən yenidən buxardan və istilik izolə qatları döşənir (Şəkil 2.6).



Şəkil 2.6. Buxardan və istilik izolə qatları döşənir

Sonrakı işlər şəkildə göstərilən qaydada tamamlanır (Şəkil 2.7).



Şəkil 2.7. Tamamlama

### **2.3. Dekoratif formali tavanları hazırlayır.**

#### ➤ Beton tavanların taxta materialla üzlenməsi

Evlərin tavanlarını zövqə görə çox vaxt taxta materiallarla üzləyirlər. Bu işdə müxtəlif ornamentlərdən istifadə edilə bilir (Şəkil 2.8).



### **Şəkil 2.8. Tavan ornamentləri**

Beton tavanları taxta materiallarla üzləməyə başlamazdan əvvəl beton səthi tam hamarlanmalıdır. Heç bir əyrilik, çıxıntı, çat olmamalıdır. Belə hallar varsa, onlar tam düzəldilməli, hamarlanmalı və tarazla yoxlanmalıdır.

Əks halda tavanın üzlənməsi zamanı çətinliklərə rast gəlinəcək və tavan səliqəli alınmayacaq.

Üzləmə işlərini aparan zaman aşağıdakı alətlər lazım olacaq (Səkil 2.9).



**Şekil 2.9.** Lazım olan alatlar

Birinci növbədə otağın mərkəzi tapılır və seçilmiş ornamentə uyğun tavanda karandaşla bərkimə elementlərinin yerləri işarələnir (Şəkil 2.10).




*Şəkil 2.10. Bərkimə elementlərinin yerləri işarələnir*

Sonra 40x30mm olan brusları işaretələnmiş yerlərdə beton tavana bərkidirlər (Şəkil 2.11).




*Şəkil 2.11. Bruslar beton tavana bərkidilir*

Beləliklə, tavanda seçilmiş ornamentə uyğun bruslardan karkas hazırlanır (Şəkil 2.12).



Şəkil 2.12. Bruslardan karkas hazırlanır

Karkas tam hazır olandan sonra üzləmə materialı seçilir. Taxta üzlük materialları Şəkil 2.13-də verilmişdir.



Şəkil 2.13. Taxta üzlük materialları

Seçilmiş üzlük materialı qurulmuş karkasa uyğun ölçülərdə kəsilir və mismarla karkasa bərkidilir (Şəkil 2.14).



*Şəkil 2.14. Üzlük taxtalar karkasa bərkidilir*

Tavan seçilmiş ornamentə uyğun üzlənir (Şəkil 2.15).



*Şəkil 2.15. Tavan seçilmiş ornamentə uyğun üzlənir*

➤ **Taxta tavanların üzlənməsi**

Tavanı taxta ilə üzləməzdən əvvəl ornament seçilir. Sonra isə ornamentiñ ölçülərinə uyğun karkas hazırlanır (Şəkil 2.16).



*Şəkil 2.16. Karkasin hazırlanması*

Üzlük döşəmə taxtalarını vurmazdan ən azı 2 saat qabaq otağa yiğirlər. Üzlük taxtalarının müxtəlif çeşidləri olduğu üçün əvvəlcədən üzlük taxta seçilir. Bizim halda taxtanın üz tərəfi xüsusi materialla rənglənmişdir (Şəkil 2.17).



*Şəkil 2.17. Üzlük taxtanın seçilməsi*

Üzlük taxtalarını karkasa bərkitmək üçün 3x20 mm olan şuruplar götürülür və onlar göstərilən qaydada bərkidilir (Şəkil 2.18).




Şəkil 2.18. Üzlük taxtaların karkasa bərkidilməsi

Üzlük taxtalarının uzunluqları lazımı ölçüdə kəsildikdən sonra onlar karkasa vurulurlar (Şəkil 2.19).



Şəkil 2.19. Üzlük taxtaların karkasa vurulması

Vurulan üzlük taxtalarının kəllələrinin birləşmə yerini bağlamaq üçün həmin hissəyə uzununa taxta örtük vurulur (Şəkil 2.20).



Şəkil 2.20. Kəllələrin birləşmə hissəsinin örtülməsi

Sonda isə küncləri qaltel ilə örtürlər (Şəkil 2.21).



Şəkil 2.21. Qaltellərin vurulması

Yekunda tavan tam hazır vəziyyətə gətirilir (Şəkil 2.22).

*Döşəmə, tavan və divarların üzvlənməsi*

---




**Şəkil 2.22.**



## Tələbələr üçün fəaliyyətlər

- Tavanların konstruksiyaları barədə araştırma aparın və müvafiq təqdimat hazırlayın.
- Taxtadan hazırlanmış tavanların konstruktiv elementlərini sadalayın və hər elementin təyinatını izah edin.



- Beton tavanların taxta materialları ilə üzlənməsi prosesinə dair məruzə hazırlayın və tələbələrin suallarını cavablandırın.
- Tavanda seçilmiş ornamentə uyğun karkasın hazırlanma prosesini izah edin.
- Qruplara bölünün. Hər qrup öz zövqünə uyğun tavanın üzlənmə ornamentinin eskizini hazırlasın, bu eskizə uyğun karkasın sxemini göstərsin.
- Üzlük tavan taxtalarını vurmazdan əvvəl hansı işlərin yerinə yetirildiyini izah edin.
- Üzlük tavan taxtaları ilə üzlənmiş tavanda taxtaların birləşmə xətti və divar ilə olan boşluğun necə üzləndiyini izah edin.





## Qiymətləndirmə

- ✓ Tavanların konstruksiyasına görə hansı növləri var?  
✓ Taxta tavanların hazırlanması zamanı tirlər divara azı nə qədər oturmalıdır?
  - A) 5sm
  - B) 20-30 sm
  - C) 12-15sm
  - D) 40 sm
  
- ✓ Tirlər qoyulmadan əvvəl çürümə və qurd əleyhinə nə ilə emal edilməlidir?
- ✓ Tirlərin divara oturan hissəsi nə ilə bürünməlidir və niyə?
- ✓ Tavanların istiliyi yaxşı saxlanması üçün tirlərin arasına hansı material qoyulur?
  - A) İstilik izolə qatı
  - B) Faner
  - C) Plastik
  - D) Dikt
  
- ✓ İstiliyi saxlamaq üçün taxta tavanların üst hissəsinin elementləri hansılardır?
- ✓ Tirlərin en kəsiyi və addımı hansı amillərə əsasən təyin edilir?
- ✓ Tirlərin en kəsik ölçüləri hansı amillərdən asılıdır?
- ✓ Tavanın üzlənməsində karkasın ölçüləri hansı amildən asılıdır?
  - A) Seçilən ornamentdən
  - B) Divarın uzunluğundan
  - C) Divarın enindən
  - D) Üzlük taxtasının uzunluğundan
  
- ✓ Üzlük taxtaları bir-birinə hansı elementlər vasitəsi ilə oturulur?
  - A) Dilçə ilə
  - B) Nov və daraqla
  - C) Üst-üstə qoymaqla
  - D) Heç biri



## TƏLİM NƏTİCƏSİ 3

**Ağac materiallarından hazırlanan arakəsmə divarlarının qurulmasını bilir və divarın üzlənməsini həyata keçirməyi bacarır.**

### 3.1. Təyinatına görə otaqların taxta materiallarla üzlənməsini təsvir edir.

#### ➤ Arakəsmələrin təsnifatı

Daxili arakəsmələr hər bir evdə mövcuddur. Bu struktur elementlər otaqların yerləşdirilməsini müəyyən edir, ümumi yaşayış məkanını ayrı-ayrı otaqlara və ya rahatlıq zonalarına ayıır (Şəkil 3.1). Binaların tikintisi zamanı çox vaxt arakəsmələr də tikilir.



Şəkil 3.1. Arakəsmələr

Arakəsmələr məkanın müxtəlif zonalara ayrılması, düzgün işıqlandırma, eləcə də ticarət və ya ofis otağının dizaynının vacib elementləridir. Onlar otaqları xüsusi şəklə salan ab-hava yaradırlar. Arakəsmələr hazırlanma materiallarına görə müxtəlif olur:

- Daşdan və ya kərpicdən
- Taxtadan
- Metal profilli karkas və şüşədən

- Daşdan və ya kərpicdən (Şəkil 3.2)



**Şəkil 3.2.** Daş və kərpic arakəsmələr

- Taxtadan arakəsmələr (Şəkil 3.3)



**Şəkil 3.3.** Taxta arakəsma

- Metal profilli karkas və şüşə (Şəkil 3.4)



**Şəkil 3.4.** Metal profilli karkas və şüşə arakəsmələr

Üst səthinə və üzlənməsinə görə taxta arakəsmələr iki əsas yerə bölünür:

- Taxta arakəsmənin səthi üzlük taxtalarla tam üzlənmiş (Şəkil 3.5)
- Dekorativ səthli arakəsmələr (Şəkil 3.6)



*Şəkil 3.5. Taxta arakəsmənin səthi üzlük taxtalarla tam üzlənmiş*



*Şəkil 3.6. Dekorativ səthli arakəsmələr*

### 3.2. Taxta arakəsmələrin qurulmasını yerinə yetirir.


Böyük sahəli otaqları kiçik sahəli otaqlara ayırmaq üçün xarrat arakəsmələri qururlar. Xarrat arakəsmələri öz kütləsindən başqa heç bir yük götürmür. Buna görə onları digər arakəsmələrə nisbətən daha yüngül düzəldirlər.

Arakəsmələri otağın bütün hündürlüyü boyu, yəni tavana kimi və tavana çatmayan düzəldirlər. Xarrat arakəsmələri az kütləli olduğuna görə asanlıqla daşınır və quraşdırılır. Qiymətli ağacların (palidin və s.) oduncağından hazırlanan arakəsmələr yaxşı xarici görünüşlü olur və otağı bəzəyir.

Arakəsmələrin çox mühüm nöqsanı səsi kifayət dərəcədə izolyasiya etməməsidir.

Xarrat arakəsmələrini şüşəsiz, qismən şüşəli və hündürlüğünün 2/3 hissəsi qədər şüşələnmiş düzəldirlər. Şüsəsiz arakəsmələr yaxşı işıqlanan otağı iki hissəyə ayırmaq üçün nəzərdə tutulmuşdur. Şüsəli arakəsmələri işıqlanmayan koridor ilə ona bitişik otaq arasında divarcıq qurduqda, həmçinin idarələrdə otaqları iki hissəyə ayırdıqda düzəldirlər.

Konstruksiyasına görə xarrat arakəsmələri təmiz taxtalardan hazırlanan arakəsmələr şaquli bruscuqlardan və novlarına yonulmuş, taxtalar qoyulan arakəsmələrdən ibarətdir. Belə arakəsmələrin hazırlanmasına xeyli miqdarda oduncaq sərf edildiyindən son zamanlar onların tətbiqini məhdudlaşdırılmışlar (Şəkil 3.7).



Şəkil 3.7. Taxta arakəsmələrin konstruktiv elementləri

Arakəsmənin karkasını quraşdırmadan qabaq arakəsmənin konturu nişanlanıb qeyd olunur (Şəkil 3.8).



*Şəkil 3.8. Arakəsmənin konturu nişanlanır*


Bundan sonra bruslar qeyd olunmuş konturlar üzrə tavana, divara və döşəməyə bərkidilir. Daha sonra isə arakəsmənin daxili brusları qurulur (Şəkil 3.9).



*Şəkil 3.9. Karkas bruslarının qurulması*


Karkasın bruslarının ölçüləri adətən 50x100 mm götürülür. Lakin konstruksiyanın növündən asılı olaraq başqa ölçülər də seçilə bilər.

Karkasın brusları bir-birinə şurup və metal bucaqlıqlarla bərkidilir (Şəkil 3.10).



*Şəkil 3.10. Karkas bruslarının bərkidilməsi*

Karkasın möhkəm və dayanıqlı olması üçün dirəklər arasına qabırğalar bərkidilir (Şəkil 3.11).



*Şəkil 3.11. Qabırğaların bərkidilməsi*

Divarla karkasın arasında qalan boşluq montaj köpüyü ilə doldurulur (Şəkil 3.12).



*Şəkil 3.12. Ara boşluqların köpüklə doldurulması*

Karkas tam hazır olduqdan sonra izolyasiya işləri yerinə yetirilir. İlk növbədə karkasa bir tərəfdən qaralama üzlük vurulur. Bu material faner, dikt, gips, kardan və s. ola bilər. Bundan sonra digər tərəfdən karkasın içi mineral pambıq izolə materialı ilə doldurulur (Şəkil 3.13).



*Şəkil 3.13. Izolə qatının qoyulması*

Və bundan sonra karkasa ikinci tərəfdən də üzlük vurulur. Bu üzlük ya dekorativ, ya da qaralama üzlük ola bilər (Şəkil 3.14).



*Şəkil 3.14. Divarın üzlənməsi*

### **3.3. Divarların taxta materialları ilə üzlənməsini nümayiş etdirir.**

#### ➤ **Divarların üzlənməsi**

Beton, kərpic və ya taxta divarlar (arakəsmələr) zövqə görə müxtəlif materiallarla üzlənə bilər. Bu materiallar taxta, laminat, dekorativ lövhələr ola bilər.

**Taxta arakəsmələrin (divarların) üzlənməsi.** Taxta divarların karkasları tam hazır olduqdan sonra onları üzləmə işinə başlamaq olar. Bu iş bir neçə mərhələdən ibarət olacaq.

Birinci mərhələdə karkas brusların üstündə üzlük taxtaları bərkitmək üçün reykalardan şəbəkə qurulur. Bunun üçün 40x30 mm taxta reykalardan istifadə olunur. Onlar divarın karkasına şuruplarla bərkidilir (Şəkil 3.15).



*Şəkil 3.15. Reykaların divar karkasına bərkiməsi*

Reykalar arası məsafə 40-50 sm olmalıdır. Sonra taraz vasitəsi ilə şəbəkənin düzüyü yoxlanılır (Şəkil 3.16).



*Şəkil 3.16. Şəbəkənin tarazlığının yoxlanması*

Əgər şəbəkənin reykaları düz deyilsə, onda reykanın altına taxta parçası qoyulub bərkidilir (Şəkil 3.17).



*Şəkil 3.17. Şəbəkə reykasının tarazlaşdırılması*

Sonuncu reyka döşəmədən 5 sm yuxarı vurulur, hansı ki həmin boşluğa plintus vurulacaq (Şəkil 3.18).



*Şəkil 3.18. Son reykanın vurulması*

Şəbəkə bütün divarlar boyu hazırlanır. Künclərə mütləq reyka vurulmalıdır ki, bu da üzlük taxtaların tərpənməməsini təmin edir (Şəkil 3.19).



*Şəkil 3.19. Bütün divar boyunca şəbəkənin hazırlanması*

İkinci mərhələdə birinci üzlük taxtasının vurulmasını nəzərdən keçirəcəyik. Birinci taxta küncə vurulur. Taxta küncə oturdulub şuruplar vasitəsi ilə şəbəkənin reykasına bərkidilir (Şəkil 3.20).



Şəkil 3.20. Birinci üzlük taxtanın vurulması

Sonrakı taxtaların bərkidilməsində xüsusi metal element *kleynerdən* istifadə olunur. Kleyner üzlük taxtanın pazına keçirilir və mismarla şəbəkənin reykasına vurulur.

Bu zaman diqqət etmək lazımdır ki, kleyneri mixlayarkən taxtanın novu zədələnməsin (Şəkil 3.21).



Şəkil 3.21. Kleyner vasitəsi ilə taxtaların bərkidilməsi

Sonrakı mərhələdə üzlük taxtalar şəbəkə reykalarına bərkidilir. Üzlük taxtanın darağı əvvəlki taxtanın novuna oturdulur və kleyner vasitəsi ilə bərkidir (Şəkil 3.22).



*Şəkil 3.22. Sonrakı üzlük taxtalar bərkidilir*

Beləliklə, qalan bütün üzlük taxtalar divara bərkidilir. Sonda küncləri örtmək üçün oraya taxta qaltellər vurulur (Şəkil 3.23).



*Şəkil 3.23. Künclərə taxta qaltellərin vurulması*

### ➤ Beton və ya kərpic divarların üzlənməsi


İlk növbədə divarın hansı materialla üzlənməsi seçilir. Bundan sonra divarda hazırlıq işləri, divarın hamarlanması, seçilmiş ornamentə görə karkasın qurulması işləri yerinə yetirilir.

Suvanmış divarlarda ölçüləri 40x25 mm olan reykaldan karkas qurulur. Reykalar divara şuruplar vasitəsilə bərkidilir (Şəkil 3.24).



Şəkil 3.24. Divarda karkasın qurulması

Sonra seçilmiş üzlük materialı ilə üzlük taxtalar, lövhələr karkasa bərkidilir (Şəkil 3.25).



Şəkil 3.25. Üzlük lövhələrinin vurulması

Üzlük taxtaların və lövhələrin künclərinə və tikiş yerlərinə plastik və ya taxta qaltellər və künclüklər vurulur (Şəkil 3.26).



Şəkil 3.26. Taxta və plastik qaltellər, künclüklər

#### ➤ Divarların dekorativ üzlənməsi

İnteryerdən asılı olaraq, bir çox hallarda otağın bir və ya bir neçə divarını üzləmək lazımdır. Bu divarlar daş materialından və yaxud taxta karkas divarlar ola bilər (Şəkil 3.27).



Şəkil 3.27. Divarların dekorativ üzlənməsi

Divarlar dekorativ üzləndikdə divar səthi hamar olmalıdır. Karkas divarları dekorativ üzləməkdən qabaq divar diktlərlə (10-20mm qalınlıqlı) üzlənməlidir. Bundan sonra dekorativ üzləməyə başlamaq olar. Dekorativ üzlənmə zamanı müxtəlif materiallardan istifadə etmək olar.

Biz divarın ağacdan kəsilmiş halqlar ilə dekorativ üzlənməsini nəzərdən keçirəcəyik (Şəkil 3.28).



*Şəkil 3.28. Ağac halqlar*

Ağac materialı halqlara doğranılır (Şəkil 3.29).



*Şəkil 3.29. Ağac halqlarının hazırlanması*

Halqların üzləri hamarlanır (pardaqlanır) (Şəkil 3.30).



*Şəkil 3.30. Halqların üzləri hamarlanır*

Bundan sonra nitro lakla hər bir halqanın üzü laklanır (Şəkil 3.31).



Şəkil 3.31. Bütün halqaların üzü laklanır

Üzlənmiş halqalar 40-50 dəqiqə quruduqdan sonra rəngsiz lakanın yenidən bütün halqalar laqlanır (Şəkil 3.32).



Şəkil 3.32. Halqaların rəngsiz lakanla üzlənməsi

Halqalar hazır olduqdan sonra dekorativ üzlənən divar hissəsinin fonu zövqə uyğun rənglənir (Şəkil 3.33).



Şəkil 3.33. Divar hissəsinin fonu rənglənir

Taxta halqalar divarda fon quruduqdan sonra xaotik şəkildə bir-bir divara yapışdırılır (Şəkil 3.34).



*Şəkil 3.34. Halqalar divara yapışdırılır*

Sonda divar dekorativ üzlənir. Burada zövqə görə müxtəlif variantlar eləmək mümkündür (Şəkil 3.35).




*Şəkil 3.35. Tam hazır üzlənmiş dekorativ divar*

**3.4. İstifadə olunan taxta materiallarının mənfi və müsbət cəhətlərini təhlil edir.**

#### ➤ Taxta materialların müsbət və mənfi cəhətləri

Təbii ağaç qiymətli material olmaqla, bir sıra üstün cəhətləri ilə də xarakterizə olunur. Ağac təbiətdə geniş yayılmışdır; daima təzələnə bilər, asanlıqla emaldan və bəzək əməliyyatından keçirilir, çəkisi yüngül olmaqla, yüksək dərəcədə möhkəmdir, istiliyi izoləetmə xassəsinə malikdir, istidən olduqca az genişlənir, turşu, qələvi və qaz təsirinə yüksək müqavimət göstərir, yaxşı yapışdırılır və dekorativ zahiri görünüşə malikdir, zərbəyə, səsə, titrəyişə və s. kifayət qədər davamlıdır. Xarici görünüşü tez-tez təzələnə bilir. Gözəl xarici görünüşə malikdir. Cürbəcür konstruktiv məmulat istehsal etməyə imkan verir.

Lakin ağacın müsbət xassələri ilə yanaşı, bir sıra çatışmayan mənfi cəhətləri də var. Bioloji mənşəyinə görə ağac çürüməyə və yanmaya məruz qala bilir. Quruluşu bircinsli olmadığından aniztrop materialdır. Belə ki, liflər boyu fiziki-mexaniki xassələri (dartılmadı, sıxılımda möhkəmlik həddi, istilik keçirmə əmsalı və s.) liflərin eni istiqamətindəki xassələrdən çox fərqlənir. Ağac hiqroskopik xassəyə malik olduğundan ətraf havanın nəmliyi və temperaturu dəyişdikdə onun ölçüləri dəyişir və nəticədə qabarıb çatlayır. Məsələn, o, öz formasını tez itirə bilir (quruyur, əyilir, çatlayır) (Şəkil 3.36) mexaniki möhkəmliyi qeyri-bərabər və dəyişkəndir və xeyli hiqroskopik olmaqla, çürüməyə və həşərat tərəfindən zədələnməyə qarşı az müqavimət göstərir (Şəkil 3.37).



**Şekil 3.36.** Taxtada çatlar




Şəkil 3.37. Təxtada çürümələr

Ağacın mənfi cəhətləri onu qurutmaq, lazımı mayelər həpdürməq, presləmək, üzünə qoruyucu üzlük çəkmək, konstruksiyalarda ağac detalları düzgün yerləşdirmək və texnoloji emal prosesində düzgün rejim saxlamaq yolu ilə ləgv edilə bilər.

Oduncağın qüsurları aşağıdakı qruplara bölünür:

Düyünlər, göbələk rənglənmələri və çürüntülər, kimyəvi rənglənmələr, həşəratlarla zədələnmələr, deformasiyalar və çatlamalar, gövdə formasının qüsurları, oduncaq quruluşunun qüsurları, yaralar, oduncaqda qeyri-normal yığınlar, mexaniki zədələnmələr və emal qüsurları.

Düyünlər budaqların yeri olub, gövdənin oduncağına bitişmiş olur. Düyünlərin oduncağı daha tünd rəngli və illik qatlarının müstəqil sistemi ilə fərqlənir (Şəkil 3.38).



Şəkil 3.38. Ağac materiallarında olan düyünlər

Ağacın mənfi cəhətləri onu qurutmaq, lazımı mayelər həpdürməq, presləmək, üzünə qoruyucu üzlük çəkmək, konstruksiyalarda ağac detalları düzgün yerləşdirmək və texnoloji emal prosesində düzgün rejim saxlamaq yolu ilə ləgv edilə bilər. Məsələnin xeyirli cəhəti ondadır ki, ağac boldur və digər kimyəvi-fiziki emal üsulları ilə ağacın istismar xassələrini və istismar davamlılığını xeyli artırmaq, yaxşılaşdırmaq olur.




## Tələbələr üçün fəaliyyətlər

- Arakəsmələrin hazırlanmasında istifadə olunan materiallara dair araştırma aparın, tələbə yoldaşlarınızla fikir mübadiləsi edin.
- İki qrupa bölünün.


### I qrup

Arakəsmənin səthi üzlük taxtalarla üzlənmiş divarların quruluşunu izah edin.



### II qrup


Səthi dekorativ üzlənmiş divarların quruluşunu izah edin.



- Xarrat arakəsmələrin karkasının elementlərini söyləyin.



- Xarrat arakəsmələrinin hazırlanma ardıcılığına dair təqdimat hazırlayın.
- Xarrat arakəsmələrin səs və istilik izolyasiyasının montajı prosesini söyləyin.
- Taxta arakəsmələrin üzlənməsi prosesinə dair bildiklərinizi vərəqdə qeyd edin və tələbə yoldaşlarınızla fikir mübadiləsi aparın.
- Suvanmış divarların üzlənməsi prosesini və ardıcılığını izah edin.
- İki qrupa bölünün.



### I qrup

Zövqünüzə görə divarın üzük taxtalarla üzlənməsi eskizini hazırlayın.

### II qrup

Divarın dekorativ üzük materiallarından üzlənməsi eskizini hazırlayın.

- Taxta materialların müsbət və mənfi cəhətlərini aşadırın.



## Qiymətləndirmə

- ✓ Arakəsmələr hansı materiallardan hazırlanır?
- ✓ Arakəsmələrin təyinatı nədir?
- ✓ Üst səthinə və üzlənməsinə görə taxta arakəsmələrin növləri hansılardır?
- ✓ Hündürlüyüünə görə taxta arakəsmələr neçə cür olur?
- ✓ Arakəsmələr hansı növ taxtalardan hazırlanır?
- ✓ Dirəklər alt taxtaya şurupdan başqa nə ilə bərkidilir?
- ✓ Izolyasiya materialının (mineral pambıq) əsas təyinatı nədir?
- ✓ Taxta arakəsmələrdə üzlük materialı divara bərkitmək üçün divarda nə qurulur?
- ✓ Şəbəkəni hazırlayarkən reykalar arası məsafə nə qədər olmalıdır?
- ✓ Üzlük taxtalar bir-biri ilə hansı element vasitəsi ilə bərkidilir?
- ✓ Üzlüklərdə boşluqları tutmaq üçün hansı elementdən istifadə edilir?
- ✓ Dekorativ üzləmə zamanı şəbəkənin forması və ölçüləri nədən asılıdır?
- ✓ Dekorativ üzlük materialı kimi nələri göstərmək olar?
- ✓ Dekorativ elementlər divara necə bərkidilir?
- ✓ Taxta materialların müsbət cəhətləri hansılardır?
- ✓ Taxta materialların mənfi cəhətləri hansılardır?

## **Ədəbiyyat**

1. Sabir Əliyev. "Dülgər-xarrat işi", ilk peşə ixtisas təhsili, 2011.
2. Sabir Əliyev. "Materialşünaslıq" (dülgər-xarrat işi üzrə), ilk peşə ixtisas təhsili, 2012.
3. E.M.Костенко. "Общестроительные отделочные работы: Практическое пособие для строителя" [https://zinref.ru/000\\_uchebniki/05050stroitelstvo/014\\_00\\_obshestvenie\\_stroitelnie\\_raboti\\_kostenko/018.htm](https://zinref.ru/000_uchebniki/05050stroitelstvo/014_00_obshestvenie_stroitelnie_raboti_kostenko/018.htm)
4. М.А.Григорьев. "Столярные работы. Практическое пособие для столяра", Москва, 2004, [http://books.totalarch.com/joinery\\_works\\_practicalTutorial](http://books.totalarch.com/joinery_works_practicalTutorial)
5. Давиденко Анна Юрьевна, Кузьмин Антон Игоревич. "Технология внутренних отделочных работ из древесины", Текст научной статьи по специальности "Общие и комплексные проблемы естественных и точных наук", <https://cyberleninka.ru/article/n/tehnologiya-vnutrennih-otdelochnyh-rabot-iz-drevesiny>
6. <https://drevogid.com/stroitelstvo/dom/peregorodki.html>
7. <http://tvooprora.com/derevyannie-peregorodki-v-dome-svoimi-rukami>
8. <https://www.google.com/search?q=%E2%80%A2+http://dizainvfoto.ru/svoimi-rukami/spily-dereva-dlya-interera-sdelannye-svoimi-rukami.html&tbo=isch&source=univ&sa=X&ved=2ahUKEwjgpfaC9ZXjAhUgxMQBHUL3A8IQsAR6BAgGEAE&biw=1280&bih=913>

## Qeydlər



AVROPA İTTİFAQI



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZIRLIYI



*Empowered lives.  
Resilient nations.*

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  
Peşə Təhsili üzrə Dövlət Agentliyi  
Azərbaycan Respublikası, Bakı Az 1033, Ə.Orucəliyev küçəsi 61  
Tel.: (+994 12) 599 12 77  
Faks: (+994 12) 566 97 77  
Web: [www.vet.edu.gov.az](http://www.vet.edu.gov.az)